

NAZİRLƏR KABİNETİNDƏ YENİ BÖLMƏ YARADILACAQ

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində Adlar və soyadlar bölməsi yaradılacaq

Bu barədə APA-ya Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, Adlar və soyadlar bölməsinin yaradılması ilə bağlı qərar Komissiyanın növbəti iclasında verilə bilər.

Yeni bölmə Ədliyyə Nazirliyinin bazasında olan adların təhlilini aparacaq, dilə daxil olan yeni adlarla əlaqədar araşdırmalar edəcək: “Hələ indiyə qədər Azərbaycanda mövcud olan adların tam siyahısı açıqlanmayıb. Bölmə bu siyahını hazırlayacaq. Ölkədə istifadə olunan bütün adların izahlı lüğəti yaradılacaq. İndiyədək belə bir lüğət olmayıb. Həmin lüğətlər notariusda təsdiq olunmuş formada Ədliyyə Nazirliyinin VVAQ idarələrinə veriləcək”.

S. Sadıqova həmçinin qeyd edib ki, ölkədə “Adlar və soyadlar haqqında” qanunun qəbul edilməsinə də böyük ehtiyac var: “Soyadların milliləşdirilməsinə artıq bir neçə ildir başlasa da, bu proses çox zəif gedir. Bunun səbəbi isə soyadlarla əlaqədar qanunun olmamasıdır”.



AD QOYULMASINA NƏZARƏT

Bu ildən Azərbaycanda yeni adların qoyulmasına xüsusi nəzarət ediləcək

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Terminologiya Komissiyası müvafiq dövlət qurumlarına təkliflər hazırlayıb: “Bir müddət əvvəl Azərbaycanda uşağa Cəllad adı qoymuşdular. Belə bir adın qoyulması nə dərəcədə uyğundur? Valideynlər belə ad qoyanda hara baxırlar?”

S. Sadıqova deyib ki, yaxın zamanlarda Terminologiya Komissiyasının nəzdində yaradılacaq Adlar və Soyadlar Bölməsi ölkədə mövcud olan adların tam siyahısını hazırlayacaq. Bu siyahı bütün

VVAQ idarələrinə göndəriləcək: “Bizi iki və üç pilləli adların verilməsi daha çox narahat edirdi. Belə adların qoyulmasına icazə verilməyəcək. Mariya, Yekaterina, Olya, Alya kimi rus adlarının qoyulmasına da icazə verilməyəcək. Bununla yanaşı, əhali arasında maarifləndirmə də aparılacaq. Hazırda Ədliyyə Nazirliyinin adlar siyahısında 80 minə yaxın ad var. Xalq özü də ad yaradıcılığı ilə məşğuldur. İndiyə qədər Dəniz, Dərya, Yağmur, Uğur kimi adlar o qədər də yox idi. Amma bu adlar dildə yaxşı səslənir, onların verilməsində heç bir qəbahət yoxdur”.

AZƏRBAYCANLILARIN ƏN ÇOX SEVDİYİ ADLAR

Bu ilin ilk ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb



Ədliyyə Nazirliyindən verilən məlumata görə, yanvar ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Əli adı qoyulub. Belə ki, oğlan uşaqlarından 30-na Əli adı verilib. Sonrakı yerlərdə isə Hüseyn (26), Məhəmməd (26), Yusif (25), Ayxan (22), Ömər (18), Murad (17), Rəsul (10) və digər adlar gəlir.

Bu ay ərzində doğulan qız uşaqlarına isə ən çox Zəhra adı verilib. Belə ki, yeni doğulmuş 34 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerləri isə Fatimə (31), Aylin (23), Ayan (21), Nuray (21) və Xədicə (21) adları tutub.